



## ?Qarabada GRGNLK: Bak-rvan qardurmas kimlin iin yarayr

Rusiya, Azrbaycan v Ermnistan xarici ilr nazirlri oktyabr 15-d Minsk d grdlr. Grdn bir ne saat .sonra Qaraban slhmramllarn nzarti altnda olan hisssindn alan snayer ati il hrbimiz hid edildi

Arannews :Bellikl, n&ouml;vbti df Azrbaycan v Ermnistan arasnda y&uuml;ksk .sviyid danqlar rfsind hrbi txribat t&ouml;rdildi  
Bs danqlara k&ouml;lg salan, Azrbaycanla Ermnistan arasnda grginliyi artran ?bu hadislr kimin marandadr

Msl il bal siyasi ekspert Elman Vliyev **Modern.az**-a danb. Onun fikrinc, adtn, masa arxasnda ntic olmayan zaman cbh xttind grginlik yaransa da, son hrbi .txribatlar bu baxmdan istisna tkil edir

“Rusiya trfinin vasit&ccedil;iliyi il Azrbaycan v Ermnistan xarici ilr& nazirlrinin g&ouml;r&uuml;&uuml; oldu. G&ouml;r&uuml;d Azrbaycan trfi bir daha byan eldi ki, Ermnistanla m&uuml;nasibtlri nizamlamaq m&uuml;mk&uuml;nd&uuml;r. G&ouml;r&uuml;dn sonra trflr arasnda yen atks rejimi pozulub, ancaq bu &ccedil;ox da problem yaradacaq bir mqam deyil. Diplomatiyada gr trflr masa arxasnda dialoq edrs, ancaq diskussiyadan sonra hrb meydan qzarsa, bu danqlarn yax getmdiyyindn xbr verir. Amma bu dfki atks pozuntusunu bu kateqoriyann m&uuml;yyn istisnas kimi ver bilrik.

“&Ccedil;&uuml;nki hr iki trf danqlar aparmasna razdr. Shv etmirms, Nikol Painyan MDB konfransndan Azrbaycanla uzlaman, mina xritlrinin geri verilmsinin, kommunikasiya sistemlrinin brpa edil edilmsinin, htta Azrbaycann Nax&ccedil;vanla dmiryolu vasitsil laq saxlaya bilcyinin m&uuml;mk&uuml;n olduunu bildirib. Azrbaycan trfi d &ccedil;x edrk Azrbaycann razi b&uuml;t&ouml;vl&uuml;y&uuml;n&uuml;n tannmas qarlnda Ermnistanla .;anlamam m&uuml;mk&uuml;n olduunu s&ouml;yldi”

Elman Vliyev Bak il rvan arasnda hrbi grginlikd Ermnistann daxilind xaricind .olan q&uuml;vvirlrin, hm&ccedil;inin, Rusiyan maraql olacan txmin edir “Trflr arasn danqlar proseslri gedir. Ancaq Ermnistana bzi daxili v xarici& thrik&ccedil;ilr manelr yardr. Trflr arasn danqlarn getmsini istmir v cbhd trflr arasnida nifaq salrlar. Digr bir yandan bel hallara s&uuml;lhmramllar cavabdeh olmaldr. &Ccedil;&uuml;nki onlarn &ouml;hdliklri atksi brqrar etmkdir. Ancaq ara-sra atksin pozulmas Rusiya trfinin d iin yarayr. 3 trfin xarici ilr nazirlrinin g&ouml;r&uuml;&uuml; snasnda Lavrovun “s&uuml;lhmramllar trflr arasnida sabitliyin qorunmasnda llrindn glni edirlr” demsi d m&uuml;h&uuml;m amildir. Yni s&uuml;lhmramllar olmazsa, trflr arasnida atmalar g&uuml;cln bilr. Bunlara baxmayaraq znn edirm ki, trflr uzlama ld ed .;bilcklr”